

*Şəhla TAHİRQIZI,  
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent  
Vəfa Abbasova,  
filologiya elmləri üzrə fəlsəfə doktoru*

## AŞIQ ƏDƏBİYYATINA DƏYƏRLİ TÖHFƏ

*(«Xalq Bank»ın «Xalq Əmanəti» layihəsi çərçivəsində nəşr etdiriyi «Aşıq ədəbiyyatı antologiyası» kitabı haqqında)*

*Açar sözlər: aşiq ədəbiyyatı, dastan, poeziya, məhəbbət dastanı, ədəbi nümunə, antologiya*

*Ключевые слова: ашугская литература, сага, поэзия, любовный эпос, литературный пример, антология*

*Key words: ashug literature, saga, poetry, love epic, literary example, anthology*

Azərbaycan aşiq ədəbiyyatı xalqımızın milli sərvətidir. Əsrlərdir azərbaycanlıların bütün nəsillərinin ürəyindən, dilindən, əlbəttə, qan yaddaşından sözülləb gələn bu xəzinənin yaşadılması, gələcək xəlefələrə ötürülməsi yolunda böyük addım atılıb. «Xalq Bank» «Xalq Əmanəti» layihəsi çərçivəsində üç cildlik «Aşıq ədəbiyyatı antologiyası» kitabının nəşr edilməsi ilə milli aşiq sənətinə və ədəbiyyatına əbədi abidə ucaldıb. Çağdaş ədəbiyyatımızda, aşiq yaradıcılığında hadisə sayılacaq bu nəşrlə milli ruhu özündə eks etdirən söz, sənət xəzinəsinin qapıları xalqın üzünə açılıb, minlərlə oxucunun və fikir adamının ruhuna səmballı töhfə verilib. Böyük zövq və nəfis tərtibatda işiq üzü görən kitabda hər bir incəliyə diqqət göstərilməsi, dastanların toplanmasında və tərtibatında elmi yanaşmanın qorunub saxlanması, ən vacibi görülən işə böyük məhəbbətlə yanaşılması nəşrin akademik səviyyəsindən xəbər verir.

«Aşıq ədəbiyyatı» antologiyasının birinci cildinə «Aşıq poeziyası», ikinci cildinə «Qəhrəmanlıq dastanları», üçüncü cildinə isə «Məhəbbət dastanları» toplanıb. «Aşıq poeziyası» adlanan birinci cildin özəlliyyini artıran ən mühüm cəhətlərdən biri Azərbaycan aşiq ədəbiyyatının Dədə Qorquddan başlamasıdır. Məhz bununla yaradıcı heyət mənəvi baxımdan çox uğurlu yanaşma nümayiş etdirərək elmi və metodoloji nöqtəyi-nəzərdən böyük uğura imza atıblar. Antologiyamın birinci cildindəki ön sözün müəllifi

Məhərrəm Qasımlının da qeyd etdiyi kimi, «öz tarixi-mədəni mahiyyətinə görə əsasən bahadırlıq ruhunun təbliğ və təlqininə yönəlmış olan ozan sənətinin birbaşa olmasa da dolayı davamçısı statusunda çıxış edən aşiq sənəti ozanlara məxsus olan söz və musiqi repertuarını, eləcə də ifaçılıq üslubunu öz süzgəcindən keçirərək müəyyən şərtlər daxilində mənimseməmişdir». Bu mənada oğuz epoxasının ən güclü simalarından olan Dədə Qorqud ozan yaradıcılığının antologiyada haqlı olaraq qabardılması, aşiq ədəbiyyatının ruhunun mənbəyi olan bu ədəbi abidənin möhtəşəmliyinin uğurlu təqdimatı alqışa layiqdir. Çünkü qədim oğuz cəmiyyətində Dədə Qorqudun söylədiyi hər bir söz, hər bir kəlmə xalqın dilinin əzbərinə çevrilir. Ulu Dədə Qorqudun

Əsgə panbuq bez olmaz,  
Qarı düşmən dost olmaz...

\*\*\*

Oğul atanın yetiridir,  
İki gözünün biridir...  
deyimləri bir daha göstərir ki, aşiq sənəti elə xalqın özüdür.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatına nəzər salanda aşiq yaradıcılığı qədər xalqı tərənnüm edən, onun ruhunu, milli kimliyini yaşıdan ikinci yaradıcılıq nümunəsinə rast gəlmək olmur. Ona görə də bu antologiyaya ulu Qorqudun müqəddəs yolunu uğurla davam etdirərək xalqımızın zəngin dəyərlərini nəsildən-nəslə ötürən,

yaşadan və ona daha mükəmməl xarakter verən Yunus Əmrədən, Aşıq Aydından, Aşıq Qəribdən poetik nümunələrin daxil edilməsi onun mənəvi dəyərini daha da artırıb.

Söz bir olsa, dağ oynadar yerindən,  
El bir olsa, zərbi kərən sindirar  
deyən Abbas Tufarqanının,  
Yaxşı igid yaman etməz adını,  
Çünki yaman addan ölüm yaxşıdı...

deyən Xəstə Qasımin yaradıcılıq ruhunun geniş əks olunduğu kitabda ozan-aşıq sənətinin ortaya qoyduğu poetik sərvət həqiqi mənada xalqımızın milli-mənəvi varlığının baş ucalığı kimi çıxış edir. Bütün zamanların aşiq ədəbiyyatının doğurduğu təəssürat insanı heyvətə salır. Qədimlərdən üzü bəri dilimizin saflığının qorunub saxlanması, əsrən əsrə müşahidə olunan dəyişikliklərin hamısı bir anda göz önungdə canlanır.

Aşıq Qurbani deyir ki,  
Mələklərmi dərmış, göydən gətirmiş?! -  
Heyif ki, dəriblər az bənövşəni.  
Məhz bu misralarda diqqəti cəlb edən dilin saflığı və təbii ki, aşığın bu misraları deyərkən dilin bütün imkanlarından məharətlə istifadə etməsidir. Və yaxud, Dədə Şəmşirin  
Şəmşiri bir kəmər kimi  
Dola, incə bel sarı.

deyimi bir daha söz sərrafi olan ulu aşıqlarımızın dəyərini, onların xalqın düşüncəsində oynadığı rolü ehtiva edir. Təsvir-tərənnüm obyektiñə söz sığalı çəkmək missiyasını təkcə yuxarıda adını çəkdiyimiz aşıqlar uğurla yerinə yetirməyib. Onların sırasında Sarı Aşıq, Abdal-gülablı Valeh, Yəhya bəy Dilqəm, Hüseyn Şəmkirli, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cuma, Növrəs İman, Mikayıl Azaflı və başqları var. Onların araya-ərsəyə gətirdiyi çoxsaylı yaradıcılıq nümunələri Azərbaycan dilinin saflığını qorumaqla, onun mənəvi bütövlüyünün də təmin olunmasında əsil fədakarlıq göstərib.

Antologiyanın elmi redaktoru Məhərrəm Qasımlı yazır ki, "söz sərrafi olan dədə aşıqlarıñız hər zaman düzüb qoşduqları sözün çəkisinə, düzümünə, rəng çalarına çox böyük həssaslıqla

yanaşmış, söylədiyi mətləbin dərinliyi ilə yanaşı, deyim biçiminin orijinallığına və heyranlıq doğurmaq imkanlarına xüsusi diqqət yetirməyə çalışmışlar". Bu mənada aşiq ədəbiyyatının qan damarlarını təşkil edən cinas bayatıların, cinas gərayılıların, dodaqdəyməzlər, diltərpətməzlər, nəfəsçəkməzlər, cığalı tacnislər, zəncirləmələr, qoşayarpaqlar, güllü qafiyələr və bu kimi onlarla şeir şəkillərinin təqdim olunduğu antologiyanın daşıdığı missiyanın zənginliyi və sambalı daha aydın görünür.

Bu kitabda maraq doğuran nüanslardan biri də milli aşiq sənəti coğrafiyasının əhatə olunmasıdır. Hər bir yerin, bölgənin özəlliyinin əsas daşıyıcısı olan aşıqlarımızın Təbriz, İrəvan, Dərdənd, Gəncə, Qarabağ, Borçalı, Naxçıvan, Urmiya, Zəncan, Qars, Səlmas, Marağa və digər yurd yerlərimizin timsalında vahid Vətən formatında birləşdirilməsi bu layihənin uğuru sayılmalıdır. Məsələn, Aşıq Qərib Təbrizi tərənnüm edərkən həm də onun zəngin tarixini, iqtisadi və mədəni özəlliyini dilə gətirir, füsunkar mənzərələrindən məharətlə bəhs edir:

Təbrizin ətrafi bağdı, meşədi,  
İçində oturan bəydi, paşadı.  
Səkkiz min məhəllə, beş min küçədi,  
Çarşısı, bazarı, yolu Təbrizin.  
Abbas Tufarqanının Dəmirqapı Dərbəndi təsviri etməsi də maraq doğurur:  
Dərbənd dedikləri bağçadı, bağdı,  
Alt yanı dəryadı, üst yanı dağdı.  
Çox əcəb gəzməli, səfali çağdı,  
Xəstəyə dərmandı narı Dərbəndin.

Aşıq yaradıcılığı boyu keçilən tarixi mərhələlər təbii ki, bu el sənətinin formallaşmasında müstəsna əhəmiyyətə malikdir. Sovet mərhələsində milli aşiq sənətinin yaşadılması, onun yeni ideologiya və ondan irəli gələn məsələlər fonunda müzakirə və mübahizə mövzusuna çevriləməsi təbii ki, aşıqlarımızın yaradıcılığına təsisiz qalmadı. Xüsusilə XX əsrin 30-cu illərindən başlayaraq bu məsələnin daha qlobal xarakter alması nəticə etibarilə aşiq ədəbiyyatının həm nəzmə, həm də nəşrə xüsusi təsirini müşahidə edirik.

Həmin dövrün ən diqqət çəkən məqamlarından biri də sosialist ideologiyasına xidmət edən aşiq yaradıcılığının hətta sovet dövründə də yaşamaq hüququ əldə etməsi, rəsmi status qazanması ilə bağlıdır. Məhz o dövrdə müasir aşiq yaradıcılığının nüfuzlu simaları yetişdi, Aşıq Şəmsir, Aşıq Veysəl, Şeyda Əziz, İsmayıł Katib, Miskinli Veli, Qəmli Hüseyn, Xındı Məmməd, Həsən Mülküllü, Dərya Məhəmməd, Məzahir Daşqın, Aşıq Hüseyn Cavan, Aşıq Hüseyn Saraclı, Aşıq Şakir, Mikayıl Azaflı, Aşıq Pənah, Aşıq İmran, Aşıq Kamandar, Bəhmən Vətənoğlu, Aşıq Əkbər, Sücaət və başqaları mükəmməl yaradıcılıq nümunələri yaradaraq tarixə düşdülər.

Tərtibçilərin uğurlarından danışarkən bir məqamı da qeyd etməliyik ki, onlar yalnız xalqın düşüncəsində klassikləşmiş aşıqlara deyil, həm də müasir aşiq məktəbinin yetirmələrinə də geniş yer veriblər. Aşıq İsfəndiyar Bayramov, Narınc Xatun, Aşıq Ulduz Sönməz, Səadət Buta, Aşıq Ədalət Nəsibov, Aşıq Rza Qobustanlı, Aşıq Murad Çobanoğlu, Aşıq Əhliman Şirvanlı, Gülarə Azaflı və Solmaz Kosayevanın bu siyahıya daxil edilməsi görülən işin miqyasının, onun bütün dövrləri əhatə etməsinin təzahürüdür.

Qəhrəmanlıq dastanlarının daxil edildiyi “Aşıq ədəbiyyatı antologiyası”nın ikinci cildində məzmun və keyfiyyət baxımından diqqəti cəlb edir. Yeddi dastanın toplandığı ikinci cildə ön söz yazan filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı qeyd edir ki, “dastanşünaslıqda dastanlar əsasən məhəbbət və qəhrəmanlıq adı ilə iki yerə bölünür. Ailə-əxlaq dastanları da bəzən bu bölgüdə özünə yer alır. Azərbaycan xalqının dastan yaradıcılığı zəngin bir mədəniyyət xəzinəsidir. Bu isə xalqın tarixi taleyi, yaşadığı həyat, qarşılaşdıqları problemlər, mübarizə əzmi, dünya nizamı qurmaq istədiyi nizam, dəyər və ölçülərlə bağlıdır”. Müəllif haqlı olaraq vurgulayır ki, in-diyyə qədər xalqımızın mübarizə əzmindən xəbər verən qəhrəmanlıq dastanları əslində Azərbaycan cəmiyyətinin tarixi və taleyi ilə sıx bağlı olub. Biz bunu ən böyük qəhrəmanlıq eposlarından olan “Koroğlu” dastanının timsalında daha ay-

dın görürük. Xalqımızın zəngin folklor xəzinəsində mühüm yer tutan dastan yaradıcılığının ən parlaq nümunələrindən olan “Koroğlu” dastanının məziyyətlərindən danışarkən ilk növbədə onun ölkənin düşdüyü siyasi vəziyyət, cəmiyyət və vətənpərvərlik müstəvisində də təhlil etmək lazımdır. Ona görə də birmənalı şəkildə demək olar ki, “Koroğlu” dastanı qəhrəmanlıq dastanları arasında milli ruhu daha çox ifadə və təlqin edən güclü vasitələrlə zəngindir. Digər tərəfdən, xalqın tarixi və mənəvi yaddaşını, milli kimlik düşüncəsini, yüz illər boyu fasiləsiz şəkildə gerçəkləşdirmək missiyasını uğurla yerinə yetirən “Koroğlu” dastanı əyilməzlik, yenilməzlik mücadiləsinin ifadə olunması baxımından əsil xalq yaradıcılığı hadisəsidir. Məhz bu səbəbdən ikinci cildin “Koroğlu” dastanı ilə başlaması ilk növbədə onunla bağlıdır ki, şərq xalqları arasında bu miqyasda yayılan ikinci dastan yoxdur. Baxmayaraq ki, Koroğlu Azərbaycan xalqının övladıdır və onun şəxsi Azərbaycan etnosunun milli kimliyi və ruhu ilə sıx bağlıdır. Həmçinin bu başlangıç dastanın tədqiqi ilə məşğul olan, bu yolda bütün əzmini sərf edən alimlərimiz - V.Xuluflu, H.Əlizadə və M.H.Təhmasibin əməyinə verilən dəyəri göstərir.

İkinci cilddə toplanan qəhrəmanlıq dastanlarının böyük hissəsi yenə də xalqın tarixi ilə bağlı yaranan böyük bir siyasi-ictimai dövrü əhatə edir. XIX əsrin ortalarından başlayaraq, Azərbaycanda geniş yayılan və bir çox hallarda xalq hərəkatına çevrilən qaçaq hərəkatının liderlərinin və onların fəaliyyətlərinin əks olunduğu bu dastanların da bədii-ədəbi müstəvidə elmi dəyəri yüksəkdir. İlk növbədə onlar o dövrün siyasi-ictimai vəziyyətini öyrənmək, eləcə də xalqın üzləşdiyi məhrumiyyətləri tarixi müstəvidə araşdırmaq üçün əvəzsiz mənbədir. Çarizm istibdadından qaçaraq dağlara, dərələrə sığınan və öz başının dəstəsi ilə haqsızlığa qarşı kəskin mübarizəyə qalxan xalq qəhrəmanlarının taleyinin, onların xalq arasındaki hörmətinin təzahür etdiyi qəhrəmanlıq dastanları rəvayətdən daha çox real həyat həqiqətlərini əks etdirir. Qaçaq Kərəm, Qara Tanrıverdi, Qandal Nağı, Qaçaq İslaxan, Səməd bəy, Mehrəli bəy,

Qaçaq İslmayıl və başqalarının qəhrəmanlıq dolu həyatı bu gün ehtiramla yad olunur, sevilir. Onların dildən-dilə, ağızdan-ağıza keçib bu günümüzə çatmağının səbəbi də məhz bundadır. Ən maraqlı nüanslardan biri də qəhrəmanlıq tariximizdə qadınların də yer almasıdır. Onlar da kişilərlə birgə mübarizə apararaq əslində Azərbaycan cəmiyyətinin kamilliyini, ailə dayaqlarının möhkəmliyini, namus-qeyrət fəlsəfəsinin qüdrətini həm ədəbiyyata gətirməyə, həm də xalq arasında dolğun və təqdir olunan təəssüratın yaranmasına səbəb olublar. Məsələn, “Qaçaq Süleyman” dastanının qəhrəmanı qadındır. Qaçaq Süleyman adı ilə el arasında tanınan, uzun illər çar çınovniklərinə qarşı mübarizə aparan, yerli zülmkarlara qan udduran bu qəhrəman Azərbaycan qadını hətta dəstəsindəkilərdən belə cinsini gizlətməyə müvəffəq olmaqla malik olduğu güclü iradəni, kişi xarakterini ortaya qoyur, gözlərimiz önündə böyük qəhrəmanlıq obrazı canlandırır.

“Aşıq ədəbiyyatı antologiyası”nın məhəbbət dastanlarının toplandığı üçüncü cildinə on yeddi dastan daxil edilib və bu dastanların rəmzi səciyyə daşıyan ən mükəmməl örnəyi “Qurbanı” dastanıdır. Gəncə xanı Ziyad xanın qızı ilə eşq yaşayan Qurbanının sevgisindən bəhs edən bu dastanda min misradan çox şeir var. Əsasən qoşma və gərəylilardan və iki divanidən ibarət olan dastan poetik tutumu, dərin məzmunu ilə diqqət çəkir. Pəri ilə Qurbanının deyişmələri dastanın mükəmməl və sevilən formatını yaradır:

Pəri:

Dərdin alım, əsmər oğlan,  
Dur gəl qoynuma, qoynuma!  
Yazılıq canım sənə qurban,  
Dur gəl qoynuma, qoynuma!

Qurbanı:

Ala gözlü, nazlı Pərim,  
Yox Pərim, gələ bilmərəm.  
Sənə qurban canü sərim,  
Yox Pərim, gələ bilmərəm.

deyişməsində biz bir tərəfdən böyük sevginin və bundan doğan xiffətin şahidi oluruq, digər tərəfdən, dövrdən irəli gələn çətinliklərin bu iki sevgiləyə yaşatdığı mərhumiyəti görürük.

Nəşrdə yer alan “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İslmayıl”, “Yetim Aydın”, “Xəstə Qasım və Mələksima”, “Novruz və Qəndab”, “Valeh və Zərnigar”, “Arzu və Qənbər”, “Əmrəh” və digər dastanlar həm dövr, həm də məna və bədii dəyər baxımından maraq doğurur. Bu cilddə öz sözün müəllifləri olan filologiya elmləri doktoru Məhərrəm Qasımlı və filologiya elmləri doktoru Mahmud Allahmanlı haqlı olaraq qeyd edirlər ki, “orta yüzilliyin şah əsərləri olan “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İslmayıl və Gülgəz” kimi möhtəşəm dastanlar Azərbaycan hüdudlarından çıxaraq ümumən Qafqaz, Anadolu, Orta Asiya ərazilərinə də geniş yayılmışdır...”.

Tarixi dövrə nəzər salanda görürük ki, XVIII-XIX əsrlərdən etibarən dastan yaradıcılığı tədricən öz yerini dastan ifaçılığına verir. Bu isə dastanların müxtəlif vaxtlarda və müxtəlif adamlar tərəfindən variantlaşmasına səbəb olmaqla öz orijinal bədii və ədəbi əhəmiyyətindən kənarlaşır. Amma Azərbaycan xalq dastanlarının ümumi sayının üç yüzdən çox olmasını nəzərə alanda onların aşiq ədəbiyyatı və musiqisi fonunda nə qədər əzəmətli göründüyüni danmaq olmaz. Sözün geniş mənasında bütün Azərbaycan miqyasında əhatə olunan aşiq ədəbiyyatı və onun mühüm tərkib hissəsi olan dastan yaradıcılığının həm elmi, həm də mənəvi dəyəri bu günün prizmasından yanaşdıqda birmənalı olaraq xalqın milli kimlik meyarı kimi çıxış edir. Bu nailiyyətin reallığa çevrilməsi üçün indiyə qədər həm dövlət, həm də cəmiyyətin özü tərəfindən həyata keçirilən tədbirlər töhfə xarakteri daşımaqla Azərbaycan aşiq sənətinin və yaradıcılığının yaşıdalmasına xidmət edib. Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aşiq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi xalqımızın mədəni dəyərlərinə ali diqqətin təzahürü kimi qiymətləndirilməlidir. Aşıq sənətinin büyün dünyada təbliğ olunmasına, gələcək nəsillərə çatdırılmasına hesablanan bu

hadisə ilə Mehriban Əliyeva beynəlxalq səviyyədə aşiq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu təsdiqləyib. Bununla paralel “Xalq Bank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq ədəbiyyatı antologiyası”nın buraxılması, akademik tərtib prinsiplərində irəli gələrək milli-mədəni irsin xüsusi qayıçı ilə əhatələnməsi və geniş təbliğ olunması qürur doğurur. Təbii ki, bütün bunlar bu unikal layihə üzərində savadlı heyətin çalışmasından irəli gəlir. Layihənin uğurunu şərtləndirən məsələlərdən biri də onun Rafiq Həşimovun rəhbərliyi altında icra olunmasıdır. Uzun illər televiziya ekranlarından yaxşı tanımız, Azərbaycan Televiziyanının “Xəbərlər” programında çalışan Rafiq Həşimov maraqlı müəllif verilişləri ilə çoxsaylı tamaşaçı kütłəsi tərəfindən sevilir. Bu layihə ilə biz onun

daha bir keyfiyyətini özümüz üçün müəyyən edə bildik. O, həm də xalqa, torpağa, onun dəyərlərinə, mənəviyyata böyük önəm verən və ehtiramla yanaşan bir insandır. Bununla belə, biz antologiya üzərində çalışan digər ziyalılarımızı da unutmamalıyıq. Nəşrin redaktorluğunu Səlim Babullaoğlu edib. Xalq rəssamı Arif Hüseynov illüstrasiyaların müəllifi, Tərlan Qorcu isə bədii tərtibatçısıdır. Bundan əlavə, texniki işçilərin də əməyi vurğulanmalıdır. Beləliklə də kiçik, ancaq güclü bir komanda ortalığa aşiq ədəbiyyatının adına layiq iş çıxarıb. Azərbaycan cəmiyyətinin mənəvi abidəsi sayılacaq yaradıcılıq nümunələrinə, dastanlara yeni nəfəs verilib. Bu isə tarix, ədəbiyyat, mənəviyyat və əlbəttə ki, aşiq yaradıcılığı qarşısında misilsiz fədakarlıqdır.

**Шахла Тахиргызы,**

**Вафа Аббасова,**

**ДОСТОЙНЫЙ ВКЛАД АШУГСКОЙ ЛИТЕРАТУРЕ**

**(О книге «Антология древней литературы», опубликованной**

**Народным банком в рамках проекта «Народные сбережения»)**

**РЕЗЮМЕ**

В нашей современной литературе эта публикация, которая считается событием ашугского творчества, является словом национального духа, двери сокровищницы открыты для людей, а также вклад в дух тысяч читателей и интеллектуалов.

В статье рассматриваются три тома Антологии литературы Ашуга, опубликованные Народным банком в рамках проекта «Народный сберегательный банк».

В первом томе сборника «Ашугская литература» была собрана «Ашугская поэзия», второй том назывался «Герой эпопеи», а третий том «Любовная эпопея».

**Shahla Tahirkizi,**

**Vafa Abbasova**

**WORTHWHILE CONTRIBUTION TO ASHUG LITERATURE**

**(About the book “Ancient Literature Anthology” published by People’s Bank in the framework of the “People’s Savings” project)**

**SUMMARY**

In our modern literature, this publication, which is considered an event of ashug creativity, is a word of the national spirit, the doors of the treasury are open to people, and also contribute to the spirit of thousands of readers and intellectuals.

The article deals with the three volumes of Anthology of Ashug Literature published by People’s Bank in the framework of the project “People’s Savings Bank”.

In the first volume of the collection “Ashug literature” was collected “Ashug poetry”, the second volume was called “Hero of the epic”, and the third volume was “Love epic”.

Rəyçilər: prof. A.Məmmədova; dos. N.Mehrəliyeva